










Həftəlik Menyü




	16/12/24	17/12/24	18/12/24	19/12/24	20/12/24
 Səhər yeməyi 08:30	Qarğıdalı lопасı, Qaynadılmış yumurta, Labne pendiri, Yağ, Pendir, Mixəkli çay	Yulaf sıyığı, Blinçik, Cem, Yağ, Pendir, Çay	Firni, Ponçik, Zeytun, Yağ, Pendir, Kəklikotulu çayı	İrmik sıyığı, Pendirli poğaça, Xama, Yağ, Pendir, Çay	7 növ taxıl sıyığı, Avokadolu tost, Qaynadılmış süd, Yağ, Pendir, Darçınlı çay
 Qəlyanaltı 10:30	Meyvə şirəsi	Meyvə və tərəvəz	Kətan toxumu ilə yoğurt	Meyvə	Meyvə və tərəvəz
 Nahar yeməyi 11:30-13:00	Ezogelin şorbası, Brokkolili krem şorbası, Spagetti, Kələm qovurması, Mal ətindən bolonez, Nazirsayağı toyuq kotleti, Kəhı salataı, Gavalı salataı, Meyvə salataı, Desert, Çörək, Ayran	Vermişel şorbası, Balqabaqlı krem şorbası, Qarabaşaq, Buxarda hazırlanmış tərəvəz, Mal əti kotleti , Toyuq pikasso, Çoban salataı, Leço, Pembe sultan salataı, Meyvə salataı, Desert, Çörək, Kompot	Yaşıl mərci şorbası, Gülkələmli krem şorbası, Bulqur, İspanaqılı börək, Quru lobya , Pendirli toyuq topları, Yunan salataı, Kapris salataı, Meyvə salataı, Desert, Çörək, Kompot	Tərəvəz şorbası, Dovğa, Kartof qızartması , Sobada hazırlanmış alma, Lahmacun, Toyuq , Qarışıq salataı, Xırçıldayan badımcan salataı, Süzməli xiyar, Meyvə salataı, Desert, Çörək, Ayran	Borş, Badımcanlı krem şorbası, Düyü, Balqabaq mücvəri, İspanaqılı və zirincli ət qovuması, Toyuq naqqetsləri, Mövsüm salataı, Blinçik salataı, Meyvə salataı, Desert, Çörək, Kompot
Şam yeməyi 16:00-16:30	Qarışıq piroşki , Kisel	Plov, Toyuq tempura, Meyvə	Mal əti burgeri, Meyvə	İncə arpa yarması, Kiyev kotleti, Meyvə və tərəvəz	Kələm dolması, Keks





Weekly College Menu



	16/12/24	17/12/24	18/12/24	19/12/24	20/12/24
Breakfast 08:30	Cornflakes, Boiled egg, Labneh cheese, Butter, Cheese, Tea with dried cloves	Oat porridge, Pancake, Jam, Butter, Cheese, Tea	Phirni, Donut, Olive, Butter, Cheese, Thyme tea	Semolina porridge, Cheese-filled pastry, Sour cream, Butter, Cheese, Tea	Porridge of 7 grains, Avocado toast, Boiled milk, Butter, Cheese, Tea with cinnamon
Snack 10:30	Fruit juice	Fruits & vegetables	Yogourt with flaxseeds	Fruits	Fruits & vegetables
Lunch 11:30-13:00	Ezogelin soup, Creamy broccoli soup, Spaghetti, Roasted cabbage, Beef bolognese, Ministry style chicken cutlets, Lettuce salad, Plum salad, Fruit salad, Dessert, Bread, Buttermilk	Fiini soup, Creamy pumpkin soup, Buckwheat, Steamed vegetable, Meat cutlet, Chicken picasso, Shepard salad, Lecho, Pink sultan, Fruit salad, Dessert, Bread, Compote	Green lentil soup, Creamy cauliflower soup, Bulgur, Spinach borek, Stewed bean, Cheesy chicken balls, Greek salad, Caprese salad, Fruit salad, Dessert, Bread, Compote	Vegetable soup, Dovgha, Fried potatoes, Oven-baked apple slices, Lahmacun, Chicken, Mixed salad, Crispy eggplant salad, Cucumber salad with sour cream, Fruit salad, Dessert, Bread, Buttermilk	Borscht soup, Creamy eggplant soup, Rice, Roasted pumpkin, Spinach & burberry meat roast, Chicken nuggets, Seasonal salad, Pancake salad, Fruit salad, Dessert, Bread, Compote
Afternoon snack 16:00-16:30	Mixed hand-pies, Kissiel	Pilaf, Chicken tempura, Fruits	Beef burger, Fruits	Pearly barley, Kiev cutlets, Fruits & vegetables	Pilaf, Chicken tempura, Fruits

